

## İki Ana

© Əzizə Cəfərzadə “Anamın Nağılları” Kitabı  
Bakı: Gənclik, 1982

Gülyaz Küdrünün göy düzündən göy yiğirdi. Azacıq aralı buludun yaşılıqlara saldığı kölgə altında qoyduğu südəmər körpəsi yatırdı.

Birdən azacıq aralıdan qopan gurultu Gülyazın nəzərini cəlb etdi. O döndü... Bir sürü ceyran gurultuynan dərədən çıxıb düzənlik boyu Gülyaza tərəf qaçırdı. Lakin sürü başçısı Gülyazı görəndə bir anlıq dayandı və istiqaməti dəyişdi. Gülyazın həssas qəlbindən ana fəğanı qopdu. Ceyranlar onun südəmər balasını tapdalayacaq... körpə dirnaqlar altında didiləcəkdi. O qaçmağa başladı. Lakin dəstə qundağı çatınca nədənsə birdən-birə durdu. Gülyaz bir bala ceyranın büdrəyib üzüqyolu yixildığını gördü:

—Ah... deyə fəryad etdi. Ceyranlar yixilan balanı və yatan qundağı dövrəyə alıb durdular. Lakin Gülyazın yaxınlaşdığını görünçə ürküb qaçmağa başladılar. Bala ceyran isə qalxa bilmədi. Başını sürünen getdiyi tərəfə çevirdi. Zərif boynunu uzadıb mələdi.

Süründən bir ceyran geri qaldı. O da ana idi. O da balasına səs verdi.

Gülyaz bunu görünçə durdu. İndi hər iki körpə ceyranla Gülyazın arasında qalmışdı. Qadın ceyrana acıdigından bir addım da atmır, bala ceyran mələyib çağırır, ana ceyran isə insanı görüb yaxınlaşmağa qorxur, lakin gedə—ayrıla da bilmirdi. Yazıq-yazıq mələyirdi.

Bu aralıq bala ceyran daşa dəyib sıyrılan qızını güclə sürüyə-sürüyə anasına doğru getdi. Ana ceyran ürəklənib yanaşdı və ürkək baxışlarla ətrafinı, Gülyazı nəzərdən keçirərək əziz balasını əmizdirməyə başladı.

Gülyaz da körpəsinə yanaşdı. Gözləri ceyranlarda ikən balasını qaldırdı və oyanan körpəsinə süd vermək üçün yaxasını açdı.

Onlar hər ikisi ana idi...

---

Mətni yiğidi: Gülnar Aydəmirova  
Veb üçün hazırladı: Aynurə Hüseynova  
AZERI.orga qoyuldu: Fevral, 2003